

AYSEL EMINOVA

**OĞUZLARIN BÜĞDÜZ BOYUNUN QAFQAZ ETNOTOPONİMİK
AREALINDAKI İZLƏRİ VƏ BÖYÜKDÜZ TOPONİMİNİN
STRUKTUR-SEMANTİK TƏHLİLİ**

Məqalədə Oğuz tayfalarının 24 boyundan biri hesab edilən büğdüzlərin *Qafqaz etnotoponimik arealindakı izləri* – büğdüzlərlə bağlı yer adlarının tədqiqi məqsəd olaraq müəyyənləşdirilmişdir. Məqalədə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu ərazisindəki Böyük düz topominin struktur-semantik və etimoloji təhlilləri aparılmış, bu topominin məhz büğdüzlərlə olaraq formalasdığı elmi faktlarla əsaslandırılmışdır. Təhlillər aparılırkən yalnız alınan elmi nəticəni təsdiqləyən tədqiqatlara deyil, Böyük düz topominin izahı ilə bağlı fərqli yanışnlara da yer verilmişdir.

Eyni zamanda məqalədə Böyük düz yer adı həm komonim, həm adonim, həm də oronim kimi təhlil edilmiş, söz struktur komponentlərə bölünərək təhlil edilmişdir.

Açar sözlər: *Qafqaz, türk, Oğuz, Böyük düz, toponim, komonim, adonim, oronim.*

Müasir dövrdə ən aktual və əhəmiyyətli elm sahələrindən olan topominika sürətlə inkişaf etməkdədir. Dilçilik, tarix və coğrafiya elmlərinin qoşağından formalasaan bu elm sahəsinin öyrənilməsi tekce nəzəri deyil, həm də praktiki və siyasi əhəmiyyət daşıyır. Çünkü uzun illər ərzində Azərbaycanın ayrılmaz tərkib hissəsi, tarixi və hüquqi ərazisi olan Naxçıvana qarşı qonşu xalqlar tərəfindən müxtəlif səviyyələrdə iddialar irəli sürülmüşdür və bu proses bu gün də davam etməkdədir. Halbuki, diyarın tarixən Azərbaycan türklərinə məxsusluğunu nəinki tarixi mənbələr, hüquqi sənədlər, bu diyarın adlar sisteminin özü də sübuta yetirir. Baxmayaraq ki, bu topominlər əsrlər boyunca müxtəlif dəyişikliklərə məruz qalmış, illər boyunca isə məqsədli şəkildə dəyişdirilmişdir. XX əsrin 90-ci illərinin ortalarından etibarən Muxtar Respublikada hərtərəfli həyata keçirilən işlər nəticəsində tarixi yer adlarının bərpa istiqamətində də bir sıra addımlar atılmış, bu proses həyata keçirilərkən elmi əsaslaraya səykənmişdir.

Məlumdur ki, Kəngərli rayonu Naxçıvan Muxtar Respublikasının ən gənc rayonudur. Lakin rayonun özünün yeni yaradılmasına baxmayaraq, bu rayon ərazisindəki yaşayış məntəqələri tarixi baxımdan ən qədim dövlətlərin izlərini özündə qoruyub saxlamaqdadır. Rayonun adının özü də məhz etnotoponimdir və Naxçıvan diyarının ən qədim sakinləri və idarəciləri olmuş Oğuz-Peceneq-Kəngərli tayfalarının adı ilə bağlıdır. "Kəngərli" adı etnonim olaraq ən müxtəlif tarixi mənbələrdə əksini tapmış və sözün mənası ilə bağlı müxtəlif təhlillər aparılmışdır. Bundan başqa çoxsaylı tarixi mənbələrdə rayon ərazisindəki Qarabağlar, Yurdçu, Asrı, Şahtaxtı, Qabillı və digər topominlər öz əksini tapmışdır. Kəngərli rayonunun ərazisində çoxsaylı etnik əlamətlərə malik xoronim, oykonim, komonim, adonim, oronim, hidronimlər qeydə alınmışdır. Rayon ərazisində qeydə alınmış Kəngərli, Qarabağlar, Asrı, Yurdçu, Bəydili, Cığallı, Qurdalar, Sunqulular, Turabxanlı, Qəcolar, Kəcli etnooykonim və patronimləri, Bilinci yurdı, Abasalı, Ağıllar, Böyük biçənək, Quzlar (Qazlar) dərəsi oronimləri, Asrı bulağı, Qarabağlar çayı, Asrı kəhrizi, Bəydili kəhrizi, Humaylar kəhrizi, Qazançı xan kəhrizi, Məclumlar kəhrizi, Tat gölü, Rus gölü kəhrizi, Tat kəhrizi hidronimlərini məhz etnotoponimlər kimi xarakteriz etmək mümkündür.

Kəngərli rayonu ərazisində mövcud olan topominlər sırasında Böyük düz oykonimi

(komonimi), Böyük düzənliyi adonimi və Böyük düz dağı oronimi xüsusi maraq doğurur. Tədqiqatçı A.Bağirov yazar ki, Böyük düz adına 1918-1920-ci illəri əks etdirən xəritədə rast gəlinir [4, s. 78].

Böyük düz komonimi uzun müddət elmi ədəbiyyatda kəndin yerləşdiyi düzənlik ərazi ilə əlaqələndirilmişdir. 1999-cu ildə nəşr edilmiş Azərbaycan toponimlərinin ensiklopedik lügətində də qeyd olunur ki, kənd düz, nisbətən geniş ərazini əhatə etdiyinə görə belə adlanılmışdır [1, s. 98]. Bu cür izahda topomin leksik-semantik təhlilini aparsaq, onun mürəkkəb tərkibli topomin olduğunu və sıfat+substantivləşmiş sıfat və ya isim tərkibində formalasdığını söyləmək mümkündür. Sözün birinci komponenti olan "böyük" sıfatdır. İkinci komponent isə "düzənlik" isminin qısalılmış forması kimi izah etmək mümkündür. Lakin bu düzənlik qonşuluqda yerləşən düzənliklərlə müqayisədə heç də çox böyük olmaması müəyyən suallar doğurur.

S.Babayev, Ə.Tanrıverdiyev kimi bir sıra tədqiqatçılar Böyük düz adını "Kitabi Dədə Qorqud" dastanında adı çəkilən Bəkdüz Əmən adlı oğuz qəhrəmanı ilə əlaqələndirmiş və bu toponimi antropomin kimi xarakteriza etmişlər [3, s. 91; 11, s. 90]. "Kitabi-Dədə Qorqud"da Bəkdüz Əmən Bayandır xanın və Qazan xanın yaxın silahdaşı kimi xatırlanır. Mənbələrdə yad edilən rəvayətlərə görə Bəkdüz Əmən Məhəmməd Peyğəmbərlə görüşmüş, oğuzlar içərisində ilk dəfə islamı qəbul etmiş və onu yaymışdır. Qeyd edək ki, Bügdüz Əmən, Bığı Qanlı Bügdüz Əmən şəxs adı "Kitabi-Dədə Qorqud" boylarında minbaşı, İç Oğuzdan Qazlıq Qoca oğlu bəğ Yegnəyin dayısı, Daş Oğuz bəyi kimi təsvir olunmuşdur. Dastanın I, IV, VII, VIII və XII boylarında ad "Əmən" formasında 7 dəfə, "Bügdüz Əmən" formasında 2 dəfə, "Bin Bügdüz başları Əmən" formasında 1 dəfə, "Bığı qanlı Bügdüz Əmən" formasında 1 dəfə xatırlanmışdır. "Salur Qazanın evi yağmalandığı boy"da (II) oxuyuruq: "Varıban Peyğəmbərin yüzünü görən, gəlübəni Oğuzda səhabəsi olan, acıqı tutanda bığlarından qan çıqan Bığı qanlı Bügdüz Əmən çapar yetdi" [5].

"Bəkdüz Əmən" adında Bəkdüz hissəsini təsviri xarakterli titul kimi təhlil edən Ə.Tanrıverdiyev *bəğ* komponentini bu gün də dilimizdə işlədilən bəğ sözünün fonetik variantı kimi izah etmiş, "düz" isə "düz, bərabər, həqiqi, doğru, sədaqəti" mənalarında işləndiyini yazmışdır [11, s. 90]. Belə olan halda Bəkdüz adının isim+sıfat tərkibindən yaranğı qənaətinə gəlmək mümkün ki, bu da dilimizdə nadir rast gəlinən qrammatik (morphology) proseslərdəndir.

Lakin V.M.Jirmunski [12, s. 334], F.Sümər [10, s. 334], S.Əliyarov [6, 185-197], A.Bağirov [4, s. 79] kimi müəlliflərin tədqiqatları ilə tanışlığımız sübut edir ki, yuxarıda verilən birinci izah səthi təhlildən irəli gəlmişdir. İkinci izahda isə Böyük düz topominin Bəkdüz sözü ilə bağlılığının müəyyənləşdirilməsinin doğru, onun antropomin hesab edilməsini isə qeyri-dəqiq hesab etmək olar. Qeyd etmək lazımdır ki V.M.Jirmunskinin hələ 1974-cü ildə nəşr edilmiş "Seçilmiş əsərlər. Türk qəhrəmanlıq eposu" adlı kitabında Bəkdüz adını təsviri xarakterli ad kimi deyil, tayfa adı kimi izah etmişdir [12, s. 609].

F.Sümər Əmən bəyin Bügdüzden olduğunu və bu tayfa adının Türkiyə ərazisindəki bəzi toponimlərdə də əksini tapdığını göstərir. O yazar: "Bügdüzə aid Anadoluda 22 yer adı qeydə alınmışdır. Buna görə bügdüzə Rəşidəddin'in siyahısında olduğu kimi, bizim bu yer adları cədvəldində də son yerlərdə dayanır. Bununla bərabər bu yer adları bügdüzənin də Anadolunun fəthi və məskunlaşdırılmasında digər qardaş boyalarla yanaşı olduqca mühüm bir rol oynadıqlarını göstərir. Lakin həmin boyai aid XVI əsrde ancaq kiçik bir bügdüz oymağı mövcuddur. Hələb türkmənləri arasında görünən bu bügdüz oymağı 65 vergi evi qədərdir.

Dəftərdə bu büğdüzlərin Hama tərəflərində yaşadıqları yazılmışdır” [10, s. 334]. Tədqiqatçı A.Bağirov Büyükdüz adının mənşeyinin oğuzların Bəgdüz tayfa adı əsasında yarandığını göstərsə də [4, s. 79], sözün leksik-semantik təhlilini aparmamış, “Bəgdüz” sözünün hansı anlama gəldiyini izah etməmişdir. Qeyd etmək lazımdır ki, 2007-ci ildə nəşr edilən “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə də 1999-cu ildən fərqli olaraq bu toponim etnooykonim kimi izah edilmişdir [2, s. 156].

F.Rzayevin tədqiqatlarında Büğdüzlərin aynıca oğuz boyu olmaqla xüsusi damğa işarə dasıdıqları və bu damğanın As, Bastul-Turdətan türk əlifbasında xüsusi hərf, işarə olduğunu, “Şar” tanrısının iç yurdu mənasını dasıdığını faktlarla sübut etmişdir [9, s. 213].

Bizim fikrimizcə, Büyükdüz toponimi etnonim əsasında yaranmış etnooykonimimdir. İlk növbədə “Kitabi-Dədə Qorqud” dastanının özünə də diqqət yetirdiyimiz zaman görürük ki, bir yerdə dastan qəhrəmanının adı “Bin Bügdüz başları Əmən” formasında işlənmişdir. Buradan aydın olur ki, “Bügüz” qəhrəmanın adının bir hissəsi və ya titulu deyildir. Min nəfərlik büğdüzlərin başçısı olduğu üçün Əmən “Bügdüz Əmən” kimi xatırlanır. Bu hissədə qeyd etmək lazımdır ki, böyük ehtimalla “Bin Bügdüz başları” ifadəsi heç də büğdüzlərin min nəfərdən ibarət olduğunu göstərmir. Bu büğdüzlərin Oğuz ordusuna verdiyi döyüşçülərin sayının göstəricisi ola bilər. Qeyd etmək lazımdır ki, türklərdə inzibati ərazilərin min nəfərlik qoşun verən hissələr üzrə bölünməsi ənənəsi tarixən mövcud olmuşdur.

Mahmud Kaşgarlıının “Divani lügət-it türk” əsərində və Rəşidəddinin “Oğuznaməsi”ndə də oğuz boyalarından biri kimi məhz bəkdüzlər göstərilmişdir [8]. Bügdüz/Bəgdüz adı F.Rəşidəddinin “Oğuznamə”sində “başqaları ilə müləyim olan, yumşaq davranan” mənasında verilmişdir [5]. Əbülqazi Bahadır xanın “Türkmənlərin şəcərəsi” əsərində Büğdüz Oğuz xanın altıncı oğlu kimi xatırlanır və bu sözün mənəsi “xidmət etmək” anlamında izah olunur. Bəzi mənbələrdə isə Bəkdüz sözünün mənəsi qədim türk dillərində “ruh” anlamında olduğuna dair məlumatlara da rast gəlirik.

Oğuzların Bəkdüz tayfasının adı ilə bağlı olan Büyükdüz toponimi Kəngərli rayonu ərazisində etnooykonimlə yanaşı etnooronom dağ adı (Büyükdüz dağı) və adonim (Büyükdüz düzənliyi) kimi qeydə alınmışdır. Büyükdüz düzənliyinin mərkəzində Kor Osman tərəsinin suayıncıda yerləşən Büyükdüz dağının hündürlüyü 833 metrdir [7, s. 96]. Büyükdüz düzənliyi isə Araz çayının sol sahili boyu uzanır. Düzənliyin ümumi meyli Arazın yatağına doğrudur. Yarıməhra təbiətə malik olan bu ərazidən qış otlağı kimi istifadə edilir. Müqayisə üçün qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun ərazisində Büyükdüz dağ adı olaraq da qeydə alınmışdır. Bu dağ Gütznüt kəndindən 4,2 kilometr şimal-şərq istiqamətində yerləşir.

Beləliklə, yuxarıda apardığımız təhlillərdən belə bir qənaətə gəlirik ki, Büyükdüz toponimi Bəkdüz etnonimindən (tayfa adından) yaranmış, Bəkdüz etnoniminin özü isə Bəkdüz insan adından formalashmışdır. Oğuz xanın oğlu Bəkdüzün nəslindən olanlar anlamındadır.

ƏDƏBİYYAT

- Azərbaycan toponimləri. Ensiklopedik lüğət. Bakı: Azərbaycan ensiklopediyası, 1999, 588 s.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti: 2 cilddə, I c. Bakı: Şərq-Qərb, 2007, 304 s.
- Babayev S. Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri. Bakı: Yeni nəşrlər evi, 1999, 284 s.
- Bağirov A. Naxçıvan oykonimləri. Bakı: Nurlan, 2008, 336 s.

- Bügdüz Əmən, Bığı qanlı Bügdüz Əmən. “Kitabi-Dədə Qorqud” Ensiklopediyası. http://dede.musigi-dunya.az/b/bugduz_emen.html. 06.03.2019.
- Əliyarov S. “Kitabi-Dədə Qorqud” əlyazmaları üzərində çalışmalar // Azərbaycan filologiyası məsəllələri, III b., Bakı: Elm, 1986, s. 185-197.
- Naxçıvan ensiklopediyası: 2 cilddə. I c., Naxçıvan, 2005, 360 s.
- Oğuzlar. http://www.e-tarih.org/makaleler.php?sayfa=makaledetay_makaleno=54, 01.03.2019
- Rzayev F. Naxçıvan əhalisinin etnogenezi tarixində: 2 cilddə. II c., Bakı: ADPU-nun mətbəəsi, 2017, 589 s.
- Sümər F. Oğuzlar. Bakı: Yazıçı, 1992, 432 s.
- Tanrıverdiyev Ə. “Kitabi-dədə Qorqud”da şəxs adları. Bakı: Elm, 1999, 157 s.
- Жирмунский В.М. Избранные труды, тюркский героический эпос. Ленинград: Наука, 1974, 727 с.

AMEA Naxçıvan Bölüməsi

E-mail: [aysemetinoguz@gmail.com](mailto:ayselmetinoguz@gmail.com)

Aysel Eminova

TRACES OF THE BUGDUZ OGUZ CLAN IN THE CAUCASIAN ETHNOTOPONYMIC AREA AND THE STRUCTURAL-SEMANTIC ANALYSIS OF THE BOYUKDUZ TOPOONYM

Research of “Bugduzs”, which is considered as one of the Oguzs’ 24 tribes, traces in Kafkaz ethnotoponymic area is purposed in the article. In the article structural-semantical and etymological analysis of Boyukduz toponyms in the territory of Nakhchivan Autonomous Republic’s Kangarli district have been realised and it has been substantiated that this toponym’s formation is related with bugduzs. During the analysis, researches which approve the scientific result were not only given place, different approaches which are related with the explanation of Boyukduz toponym were also given place.

At the same time in the article Boyukduz has been analysed as komonym, adonym and also oronym, this word has been separated into structural components and analysed like that.

Keywords: Kafkaz, turkish, Oğuz, Boyukduz, toponym, komonym, adonym, oronym.

Айсель Эминова

СЛЕДЫ ОГУЗСКОГО ПЛЕМЕНИ БЮКДЮЗ В КАВКАЗСКОМ ЭТНОТОПОНИМИЧЕСКОМ АРЕАЛЕ И СТРУКТУРНО-СЕМАНТИЧЕСКИЙ АНАЛИЗ ТОПОНИМА БОЮКДЮЗ

В статье описываются следы в кавказских этнотопонимных ареалах, одного из 24-х огузских племен «бюкдюзов» и целесообразно исследованы названия местностей, связанные с бюкдюзами. В статье проводится структурно-семантический и этимологический анализ топонимов Бюкдюз в Кенгерлинском районе Нахчыванской Автономной

Республики, и научными фактами подтверждается связь этого топонима с бюкдюзами. Были анализированы не только результаты научных исследований, но и были включены различные подходы к объяснению Бюкдюзского топонима.

В то же время в статье анализируется название места Бюкдюз, как комонима, адонима, так и в качестве оронима, разбиваясь на структурные компоненты.

Ключевые слова: Кавказ, тюркский, Огуз, Бюкдюз, топоним, комоним, адоним, ороним.

(AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İkin variant 14.06.2019
Son variant 10.09.2019